

Orqanizmin maye mühiti

Orqanizmin maye mühiti mürəkkəb məhlullardan – polielektrolitlərdən təşkil olunmuşdur. Maye mühitin əsas hissəsi sudan ibarətdir.

Su, molekul tərkibində yüklü (polyar) hissəciklər olan bütün maddələr, o cümlədən, duzlar, şəkərlər, sadə spirtlər və s. üçün universal həllədicidir.

Su molekulyar və molekullararası rabitələri asanlıqla qıraraq yaranan hissəciklərlə hidratlar adlanan kompleks əmələ gətirir.


Orqanizmin maye mühiti: – toxuma mayesi, qan, limfa, serebrospinal maye, sinovial mayelər, periton mayesi, plevra mayesi, perikard mayesi, göz kameraları mayesi, daxili qulaq mayesi və s. bütünlük-də orqanizmin daxili mühitini təşkil edir.

«Daxili mühit» anlayışını ilk dəfə fransız fizioloqu K. Bernar təklif etmişdir.

Normal yetkin insanda bədən çəkisinin orta hesala **60%-ni su təşkil edir.**

Bu rəqəm uşaqlarda **70%, embrionda isə **90%** olur.**


Orqanizmin maye mühiti



Hüceyrədaxili
maye



Likvor




Sinovial
maye

Göz
mayeləri




Daxili qulaq
majesi



Plevra
majesi

Orqanizmdə suyun bədən çəkisinə görə faizlə miqdarı




70 kq bədən çəkisi olan normal insanın orqanizmində orta hesabla 42 kq (42 l) su olur, bunun:

- **28 kq hüceyrədaxili**
- **14 kq isə hüceyrəxarici sudur.**

Hüceyrə xaricindəki suyun: -

- **11 kq toxuma mayesindən (hüceyrəarası maye)**
- **3 kq isə qan plazmasından ibarətdir.**

Orqanizmə sutkada qəbul olunan və orqanizmdən xaric olunan suyun miqdarı (ml-lə)



Qan sistemi


Q.F.Lanqın nəzəriyyəsinə görə qan sistemi dörd komponentdən ibarətdir:

- Damarda hərəkət edən periferik qan toxuması
- Qanyaradıcı orqanlar (qırmızı sümük iliyi, limfa düyunləri və dalaq)
- Qandağıdıcı (qanparçalayıcı) sistem
- Bu prosesləri tənzim edən neyro-humral aparat


Qan sistemi

Q.F.Lanqın nəzəriyyəsinə görə qan sistemi dörd komponentdən ibarətdir:


- Damarda hərəkət edən periferik qan toxuması
- Qanyaradıcı orqanlar (qırmızı sümük iliyi, limfa düyunləri və dalaq)
- Qandağıdıcı (qanparçalayıcı) sistem
- Bu prosesləri tənzim edən neyrohumral aparat




Şəkil 2-4. Qanın formalı elementlərinin miqdarını tənzim edən funksional sistemin sxemi
(K.V.Sudakova görə 1976).





Şəkil 2- 5 Qanın həcmini tənzim edən funksional sistemin sxemi
(K.V.Sudakova görə, 1979)



Şəkil 2-1 Qanyaranma prosesinin sxemi (İ.L.Çertkova və A.İ.Vorobyova görə).



Şəkil 2-1 Qanyaranma prosesinin sxemi (İ.L.Çertkova və A.İ.Vorobyova görə).



Kupfer Sarkost ve filogeniya olmayan makrofaglar Beyin makrofagları Plazma Rəsits Sicir sisteminiq mily

Qanın əsas funksiyaları

Qanın əsas funksiyaları:

nəqletmə, müdafiə və tənzimləmə proseslərindən ibarətdir. Qana aid edilən digər çoxsaylı funksiyalar bu üç əsas funksiya ilə bağlı olaraq icra olunur. Bu funksiyaları ayrı-ayrılıqla təsəvvür etmək olmaz və onlar qarşı-hqli əlaqəlidirlər.


Nəqletmə (daşımə) ilə əlaqədar qan
aşağıdakı funksiyaları yerinə yetirir:

- Tənəffüs (O_2 və CO_2 -nin daşınması)
- Trofiki (qidalandırıcı)
- Ekskretor (ifrazat)
- Humoral (o cümlədən endokrin) tənzim
- Termotənzim
- Turşu-qələvi müvazinətinin tənzimi
- Osmotik təzyiq, su-duz mübadiləsi və ion balansının tənzimi
- Kreator əlaqələndirici funksiya və s.

Hematocrit “Packed Cells”

- RBCs heaviest – packed at bottom after centrifugation
- Average 45% for men / 42 % for women
- Important clinical diagnostic marker
- Anemia = Low percentage of erythrocytes
- Hematocrit – mostly RBCs b/c they are the most abundant type of blood cell (99%)
- Plasma = rest of blood not occupied by RBCs (*55% of whole blood for males/ 58% for females*)

Qanın plazmaya və formalı elementlərə ayrılması




Qanın tərkib hissələrinə ayrılması

-
- The diagram shows a test tube containing a layered mixture of blood components. A red arrow points from the top box to the yellow layer at the top of the tube. Another red arrow points from the middle box to the thin green layer just below the yellow one. A third red arrow points from the bottom box to the thick red layer at the bottom of the tube.
- Plazma (55%)
 - Leykositlər və
trombositlər (<1%)
 - Eritrositlər (45%)

Eritrositlər

Leykositlər



10 mkm

Too few, Too many

- Anemia – low hematocrit (below-normal oxygen-carrying capacity of the blood)
 - *Nutritional, pernicious, aplastic, renal, hemorrhagic, hemolytic*
- Polycythemia- abnormally high hematocrit (too many RBCs in circulation)
 - *Primary, secondary*

Formation of New RBC's

Ruptured cells must be replaced by new cells
by a process called.....

Erythropoiesis


Secretion of the hormone **erythropoietin**

New RBC's (and platelets & leukocytes) are
produced
in the **Bone Marrow**

ERİTRON

Böyrək


© 2001 Brooks/Cole - Thomson Learning



Components of Plasma

Blood plasma Consists of:

- Water 90%
- Plasma Proteins 6-8 %
- Electrolytes (Na^+ & Cl^-) 1%



Other components:

- Nutrients (e.g. Glucose and amino acids)
- Hormones (e.g. Cortisol, thyroxine)
- Wastes (e.g. Urea)
- Blood gases (e.g. CO_2 , O_2)

Functions of Plasma

1. Water:

- * Transport medium; carries heat

2. Electrolytes:

- * Membrane excitability
- * Osmotic distribution of fluid b/t ECF & ICF
- * Buffering of pH changes

3. Nutrients, wastes, gases, hormones:

- No function – just being transported


4. Plasma Proteins (See Next Slide)

Plasma Proteins

Plasma Proteins: *(albumins, globulins, fibrinogen)*

1. Maintaining colloid osmotic balance
(albumins)
2. Buffering pH changes
3. Transport of materials through blood (such as water insoluble hormones)
4. Antibodies (e.g. gamma *globulins*, immunoglobulins)
5. Clotting factors (e.g. fibrinogen)

3 Cellular Elements of Blood




©ADAM

1. Red Blood Cells


2. White Blood Cells

3. Platelets




Qırmızı qan hüceyrələri -***ERİTROSİTLƏR***

- İki tərəfdən basıq disk şəklindədir deyə səthinin sahəsi daha böyük olur
- Nüvəsi və orqanelləri olmur
- Hemoqlobin dahiyicisidir (quru qalığının 95-98%)
- Hər mkl qanda $4-5 \cdot 10^6$ eritrosit ola bilər



Əsas funksiyası O₂-ni ağ ciyərlərdən toxumalara, qismən isə CO₂-nı toxumalardan ağ ciyərlərə daşımaqdır








Hemoqlobin molekulunun sxematik təsviri (dörd polipeptid zəncirindən ibarətdir)

β zənciri





α zənciri

Dəmir (Fe)

A.X.Əliyev

Hem molekulunun quruluşu



Qlobin

A.X.Əliyev

Fraunhofer xetleri

K H G F E D C B


Güneş spektri

Oksihemoglobin

Hemoglobin

Methemoglobin

Karoboksihemoglobin




Şekil 2-7 Hemooglobinin müxtəlif birləşmələrinin spektral analizi

Hemoqlobinin spektral analizi

Fraunhofer xəttləri K H G F E D

C B


Adi Günəş spektri



Hemoqlobin

Methemoqlobin

Karboksihemoqlobin







Mechanism of Transport

HEMOGLOBIN

- * **4 Heme Molecules =**
 - * **4 Oxygen Molecules**
-
- * Oxygenated Hemoglobin
Bright Red (systemic)
 - * Deoxygenated Hemoglobin
Blue (venous circulation)





RBC'S (Erythrocytes) cont...

- Lack intracellular organelles necessary for cellular repair, growth, division
- **Short Life Span (~120 days)**
 - Aged RBC
 - Fragile - prone to rupture
- **Ruptured RBC's** are destroyed in spleen
 - Phagocytic WBC's “clear the debris”




2. White Blood Cells (Leukocytes)


- Mobile units of body's defense system:
- **“Seek and Destroy” Functions:**
 1. Destroy invading microorganisms
 2. Destroy abnormal cells (ie: cancer)
- **Clean up cellular debris
(phagocytosis)**
 3. Assist in injury repair

5 - Types of WBC's

Agranulocytes



Granulocytes



Each WBC has a specific function

Blood Cell Origin and Production

© 2001 Brooks/Cole - Thomson Learning

Bone Marrow




Figure 11-8


Types of WBC's

Polymorphonuclear Granulocytes

1. Neutrophils
2. Eosinophils
3. Basophils


1. NEUTROPHILS

- * **50-70% of all leukocytes
(most abundant of WBC's)**
- * **Important in inflammatory
responses**
- * **Phagocytes that engulf
bacteria and Debris**




2. EOSINOPHILS

- * 1-4% of the WBC's
- * Attack parasitic worms
- * Important in allergic reactions




3. BASOPHILS

- * **0.5% of the WBC's**
- * **Release histamine and heparin**
- * **Important in Allergic Reactions**
- * **Heparin helps clear fat from blood**



4. MONOCYTES

- ***2-6 % of the WBC's**
- ***Exit blood (diapedesis) to become macrophages**
- ***Phagocytic = defend against viruses and bacteria**




5. LYMPHOCYTES

***25-33 % of the WBC's**

***B-lymphocytes:**
Produce Antibodies

***T-lymphocytes:**
Directly destroy
virus-invaded cells
and cancer cells




Neytrofillərin diapedezi

Leykostlərin
qan kapilyarını
tərk etməsi



Neytrofillərin diapedezi

Qan kapilyarı



Leykostlərin
qan kapilyarını
tərk etməsi

Makrofaq, B limfosit və köməkçi T (helper) limfosit arasında qarşılıqlı sinergist əlaqələr

Makrofaqın ifraz etdiyi interleykin B hüceyrələrin böyüməsini gücləndirərək antitellərin yaranmasını sürətləndirir

Patogen bakteriyalar

Makrofaq müvafiq antigeni təqdim etməklə ona qarşı spesifik B və köməkçi T limfosit klonlarının yaranmasını təhrik edir

İnterleykn 1

Antitellər bakteriyaları opsanıləşdirməklə fagositozu asanlaşdırır

T helper


T helperin ifraz etdiyi amil B hüceyrənin böyüməsini və antitellərin yaranmasını sürətləndirir

Plazmatik
hüceyrə


B hüceyrələri böyübən amil


Antitellər

Plazmatik hüceyrə bakteriyaların atgeninə uyğun antitellər yaradır




Opsanlaşmənin faqositozu fəallaşdırması mexanizmi





Adi-fəallaşmamış B hüceyrənin plazmatik B hüceyrə ilə müqayisəsi


Adi B hüceyrə



Plazmatik B hüceyrə




**Plazmatik B hüceyrədə antitel
(əks cisimcik) molekulları ilə dolmuş
endoplazmatik retikulum görünməkdədir**




Spesifik antitelin quruluşu

A.X.Əliyev


Neytrallaşdırma




Aqqlütinasiya




Komplementin fəallaşması



Opsaninləşmiş bakteriyanın faqositozu



T-killerin fəallaşması



Klonik seçim nəzəriyyəsinin sxemi

(a)

Müxtəlif
B hüceyrə klonları


Spesifik B hüceyrə

Dənəli
endoplazmatik
şəbəkə


Fəallmış plazmatik hücerələr

Yaddaş hüceyrələri

(b)




(c)



- a- Müxtəlif spesifikasi B hüceyrə klonları (yaranmışdır),
- b- Plazmatik hüceyrələr spesifikasi antitelər ifraz edir,
- c- yaddaş hüceyrəsi spesifikasi klon olmaqla həmin antigenin növbəti dəfə üzə çıxmasını gözləyir

Uzun müddətli immunitetin yaranma mexanizmləri



Makrofaq, B limfosit və köməkçi T (helper) limfosit arasında qarşılıqlı sinergist əlaqələr

Makrofaqın ifraz etdiyi interleykin B hüceyrələrin böyüməsini gücləndirərək antitellərin yaranmasını sürətləndirir

Patogen bakteriyalar

Makrofaq müvafiq antigeni təqdim etməklə ona qarşı spesifik B və köməkçi T limfosit klonlarının yaranmasını təhrik edir

İnterleykn 1

Antitellər bakteriyaları opsanıləşdirməklə fagositozu asanlaşdırır

T helper

T helperin ifraz etdiyi amil B hüceyrənin böyüməsini və antitellərin yaranmasını sürətləndirir

Plazmatik
hüceyrə


B hüceyrələri böyübən amil

Antitellər


Plazmatik hüceyrə bakteriyaların atgeninə uyğun antitellər yaradır

Birincili və ikincili immun cəvab reaksiyası

Antitellərin artımı




**Bakterial
antigenin ilk təsiri**



**Həmin antigenin
növbəti təsiri**

Virusa yoluxmuş hədəf hüceyrənin sitotoksik T hüceyrə tərəfindən dağıdılması




- a- Virus hədəf hüceyrəni zədələyərkən onun zülal təbiətli antigeni hüceyrə membranında auto-antigenə birləşir,
- b- Sitotoksik T limfositin antiteli auto-antigenə birləşmiş spesifik yad antigeni müəyyən edərək onun vasitəsi ilə hüceyrəyə birləşir,
- c- T limfosit sitotoksik kimyəvi maddə buraxaraq, virus nüvəyə daxil olnadək hədəf hüceyrəni məhv edir.

C5-6

C7


C8

C9-lar



Komplement sisteminin membrana hücum kompleksi: fəallaşmış komplement proteinlər (C5, C6, C7, C8 və bir neçə C9 proteinləri) birləşərək membranda dəliklər açmaqla hüceyrənin ölümünə səbəb olurlar.


A.X.Əliyev



T-killerin hədəf hüceyrəni öldürməsinin mexanizmi

Perforin molekulları
və onların hədəf hüceyrənin membranında
açdığı dəliklər

Xərçəng
 hüceyrəsi




Höceyrənin ölümünə
səbəb olan «kraterlər»
(T-hüceyrənin açdığı
perforasiya kanalları)

T-limfosit

Sitotoksik T-killerin xərçəng hüceyrəsini öldürməsi



A.X.Əliyev




QIÇS-ə tutulmuş xəstədə virusların makrofaqa hücumu


A.X.Əliyev

3. Platelets (Thrombocytes)




- * Cell fragments bound to megakaryocytes
- * “Bud Off” and are released into the blood





Şəkil 2-1 Qanyaranma prosesinin sxemi (İ.L.Çertkova və A.İ.Vorobyova görə).

A.X.Əliyev



Function of Platelets

- Stop bleeding from a damaged vessel
 - * **Hemostasis**
- Three Steps involved in Hemostasis
 1. Vascular Spasm
 2. Formation of a platelet plug
 3. Blood coagulation (clotting)

Steps in Hemostasis

***DAMAGE TO BLOOD VESSEL LEADS TO:**

1. Vascular Spasm:

- **Immediate constriction** of blood vessel
- Vessel walls pressed together – become “sticky”/adherent to each other
- Minimize blood loss

Steps in Hemostasis

2. Platelet Plug formation: (figure 11-10)

- a. **PLATELETS** attach to exposed collagen
- b. Aggregation of platelets causes release of chemical mediators (**ADP, Thromboxane A₂**)
- c. **ADP** attracts more platelets
- d. **Thromboxane A₂** (powerful vasoconstrictor)

Leads to formation of a temporary platelet plug ADP

I MƏRHƏLƏ

Damar trombositar hemostazın fəallaşması

T R A V M A

Toxumanın və damarın zədələnməsi

Trombositlərin adgeziya və aqreqasiyası

Vazokonstrukturların xaric olması

Damarların daralması

Trombositar tıxacın yaranması

II MƏRHƏLƏ

Plazma hemostazının fəallaşması

Daxili yol

Xarici yol

Plazma amilləri + katalitik kollagen səth

Plazma amilləri + toxuma amilləri

I faza

Protrombinazanın yaranması

II faza

Protrombin

Trombin

Trombinin yaranması

III faza

Fibrinogen

Fibrin

Fibrin laxtasının yaranması

III MƏRHƏLƏ

Laxtanın retraksiyası

Retraktoenzim

Laxtanın retraksiyası

Səkil 2-35. Qanın laxtalanmasının mərhələ və fazaları






Figure 11-10



(+) Feedback promotes formation of platelet Plug !



Əlavə: Damar divarının zədələnməsi trombositləri adgeziya və aqreqasiyaya uğradaraq hemostatik prosesi başladır. XII amil zədələnmiş damar divarına təmas edərək plazma züləllərinin biokimyevi reaksiyalarını işə salır və fibrin ləxtasının yaranmasını təmin edir.

Şəkil 2-36 Hemostaz zamanı qanın ləxtalanma amillərinin fəallaşması
(İ. Baskova görə, 1984).

YMK - yüksək molekullu kininogen, Ta - toxuma amili (III amil), Fl - fosfolipidlər, S - tənzimedici təsir

Final Step in Hemostasis

3. Blood Coagulation (clot formation):

“Clotting Cascade”

- a. Transformation of blood from **liquid to solid**
- b. Clot reinforces the plug
- c. Multiple cascade steps in clot formation
- d. **Fibrinogen (plasma protein)** \longrightarrow **Fibrin**
Thrombin

Final Step in Hemostasis

3. Blood Coagulation (clot formation):

“Clotting Cascade”

- a. Transformation of blood from liquid to solid
- b. Clot reinforces the plug
- c. Multiple cascade steps in clot formation
- d. Fibrinogen (plasma protein)
Thrombin
Fibrin

Thrombin in Hemostasis





Figure 11-11

Clotting Cascade

- Participation of 12 different clotting factors (plasma glycoproteins)
- Factors are designated by a roman numeral
- Cascade of proteolytic reactions
- **Intrinsic pathway / Extrinsic pathway**
- **Common Pathway** leading to the formation of a **fibrin clot !**



Clotting Cascade

- **Fibrin :**
 - Threadlike molecule-forms the meshwork of the clot
 - Entraps cellular elements of the blood forms CLOT
 - Contraction of platelets pulls the damaged vessel close together:
 - Fluid squeezes out as the clot contracts (Serum)


Clot dissolution

- Clot is slowly dissolved by the “fibrin splitting” enzyme called **Plasmin**
- Plasminogen is the inactive pre-cursor that is activated by **Factor XII (Hageman Factor)** (simultaneous to clot formation)
- Plasmin gets trapped in clot and slowly dissolves it by breaking down the fibrin meshwork


Figure 11-15

Clot formation: Too much or too little of a good thing...

- **Too much:**
 - Inappropriate clot formation is a thrombus (free-floating clots are emboli)
 - An enlarging thrombus narrows and can occlude vessels
- **Too little:**
 - Hemophilia- too little clotting- can lead to life-threatening hemorrhage (caused from lack of one of the clotting factors)
 - Thrombocyte deficiency (low platelets) can also lead to diffuse hemorrhages



Şəkil 2-13 Qan qrupunun irsi ötürülməsi (Rəssam N.Nozdraçev, 1989.)



Şekil 2-16 Rezus amilinin irsi ötürülməsi (Rəssam N.Nozdraçev, 1989.)

Tələbənin özünü yoxlaması üçün test sualları

1. Qanın laxtalanması (koaqulyasion hemostaz) prosesi aşağıdakılardan hansında düzgün ardıcılıqla verilmişdir?
A - retraksiya – fibrinoliz – hemoliz; B - fibrinin yaranması – fibrinoliz – retraksiya;
C- protrombinazanın yaranması-trombinin yaranması-fibrinin yaranması;
D- Hageman amilinin fəallaşması-fibrinin yaranması-trombinin yaranması.

2. Eozinofil leykositlərin əsas funksiyası aşağıdakılardan hansıdır?
A – qanın laxtalanmasının qarşısını almaq;
B – immun cisimciklər yaratmaq;
C – iltihab ocağını təmizləyərək regenerasiya üçün şərait yaratmaq;
D – zülal mənşəli toksik (zəhərli) maddələri zərərsizləşdirmək.

3. Qanın onkotik təzyiqinin funksional əhəmiyyəti nədən ibarətdir?
A – qana yapışqanlıq verir; B – O₂ daşınmasını asanlaşdırır;
C - qanla toxumalar arasında su-duz mübadiləsini tənzim edir;
D - qan hüceyrələrini turqordan qoruyur.

4. Qanın aktiv reaksiyası (pH) 7-7,2 olarsa bu necə qiymətləndirilə bilər?
A – asidoz; B – alkoloz; C – normal reaksiya; D – bunlardan heç biri.

5. Normal qanda albuminlərlə qlobulinlərin nisbəti (A: B) necə olmalıdır?
A- 1 – 1,5 ; B – 0,5 - 0,6 ; C – 7-8 ; D – 1,5 – 2,3 .

6. Eritrositlər hipertonik məhlula (3%-li NaCl) düşərsə nə hadisə baş verə? 
A – hemoliz; B – turqor; C – çökmə sürətlənər; D – plazmoliz
-
7. II qrup qanın eritrositlərində və plazmasında müvafiq olaraq aşağıdakılardan hansı olur? 
A – B və α ; B – A və β ; C – AB və o ; D – B və β .
-
8. Qanda gənc (oval) və çubuq nüvəli neytrofillərin artmasına nə deyilir? 
A – sola meylli neytrofiliya; B – sağa meylli neytrofiliya;
C – qranulositoz; D – leykositoz.
-
9. Əgər müayinə olunan şəxsin qanında Hb-120 q/l (12 q%), eritrositlərin sayı hər mkl-də 4000000-dursa, onun rəng göstəricisi nə qədərdir və bu necə qiymətləndirilməlidir? 
A - 0,8-1. normaxrom ; B – 0,6. hipoxrom
C – 1,15 hiperxrom ; D – 0,9, normaxrom
-
10. Mas və Maqro üsulu ilə yoxlanılarkən qanın laxtalanma müddəti nə qədər olur? 
A – 8-12 dəq; B – 25-30 dəq; C – 2-3 dəq; D – 15-20 san.
-

11. Fizioloji məhlulların hazırlanmasında gözlənilməsi vacib olan iki əsas prinsip hansıdır? 

- A – temperaturu və şəffaflığı;
B – qatılığı və duruluğu;
C – izoosmiya və izoioniya ;
D – pH -nın 7-dən yüksək olması.

12 . Qanda qlobulinlərin və fibrinogenin artması eritrositlərin çökməsini nə üçün artırır? 

- A – eritrositləri bir-birinə yapışdıraraq iri sütuncuqlar əmələ gətirir;
B – eritrositlərin xüsusi çəkisini artırır;
C – plazmanı qatlaşdırır;
D – laxtalanmanı gücləndirir.

13. Bir mikrolitr insan qanında normada neçə eritrosit olmalıdır? 

- A- 600-800; B – 200000-400000; C- 4500000-5100000; D – 45000-5100.

14. Normada eritrositlərin osmotik rezistentliyi (dözümlülüyü) NaCl məhlulunun hansı qatılığına uyğun gəlir? 

- A – 3%-li; B – 1%-li; C – 0,45- 0,30%-li; D – 1-10%-li.

15. Qan qrupunu analiz edərkən müayinə olunan qan yalnız anti-A zərdabla aqlütinasiya reaksiyası veribsə bu qan hansı qrupa aid edilməlidir? 

- A – I qrupa; B – II qrupa; C – III qrupa; D – IV qrupa.

16. Qanın pH göstəricisi normada neçə olmalıdır?

- A – 7,00; B – 7,34 – 7,40; C – 7,00 – 8,00; D – 8,20 – 9,10.

17. α və β qlobulinlərin funksiyası nədir?

- A – immun cisimciklər yaratmaq;
B – qanın laxtalanmasını törətmək;
C – eritrositlərin çökmə sürətini artırmaq;
D – müxtəlif tənzimləyici fermentlər yaratmaq və kiçik molekulu lazımlı maddələri özünə birləşdirərək daşımaq.
-

18. Qanda albumin – qlobulin əmsalı (A:B) azalarsa (qlobulinlərin artması hesabına), eritrositlərin çökmə sürəti – EÇS necə dəyişər?

- A – artar; B – azalar; C – dəyişməz; D – əvvəl artar, sonra azalar.
-

19. Qanı II qrup olan donor hansı qrup recipientə az miqdarda (1:8) qan verə bilər?

- A – II və III qrup; B – III və IV qrup; C - II və IV qrup; D - I və IV qrup.
-

20. Əgər leykositar formulada eozinofillər 6-7% təşkil edərsə, bu necə qiymətləndirilməlidir?

- A – leykositoz; B – eozinofiliya; C – eozinopeniya; D – sola meyllik.
-